



## Adilə NƏZƏR

*filologiya üzrə falsəfə doktoru*

# Özüylə səhbəti...

Axşamüstüdür. İşdən evə qayıdırıram. Yorğunam. Qarışqa kimi çalışmışam bütün günü. Yol boyu maşının azacıq aralı pəncərəsindən havanın nəmini çəkirəm ciyərlərimə... Evə çatıb, yuyunub rahatlanıram. Özümə dəmlı bir çay sıfariş edirəm, beş dəqiqəyə hazırlayıram...

Divana uzanıb televizoru yandırıram. Gündün yorğunluğunu atmaq, çayın keyfini çıxarmaq istəyirəm. Birinci kanalda bayram konserti var – insanların üzlərindəki həyəcan və əyləncədən doğan, mənə də sirayət edən sevinc hissi ikinci kanaldakı xəbərlər programında sərhəd bölgəsində xidməti vəzifəsinin bitməsinə on gün qalmış şəhid olan əsgərin görüntüsü kadrlarında yerini kədərə, hüznə verir. Üçüncü kanalda pəltək molla mübarək Ramazan ayının fəzilətlərindən danışır.

Sixılıram... Uzun zaman dedikləri nə uzunluqdadır, bilmirəm, mən o sürgün günün-

dən bu yanarı bilirəm, bir də kimliyimi – bir yarıqlaranlıq məmləkət var canımda...

Burada yorğunluğumu çıxaracaq bir şey olmadığı qənaətinə gələrək televizoru söndürüb xeyallarımı işə salıram. Stəkandaki çayın bugu ruhumu oynadır – yaz aylarında dağların başından qalxan dumanı, qış Günəşinin şüaları altın-da okean sularının üzərindəki sürgün buxarı görürəm...

Əlimi uzadıb divanın arxasına sallanan pəncərənin tül pərdəsinin bir ucunu çəkib üzümə örtürəm. Tül arxasından cilçıraqın rəngli şüşələri arasından divara düşən işıq zolaqları sözlərə, kəlmələrə dönür.

İndi susqunluğum məndən çox uzaqlardadır...

Çaydandaki su kimi qaynayıb damarlarım-dakı qan, toxunan olsa, yanar. Xarakterimə xas olaraq, qanın rəngi fikrimi başqa bir səmtə çəkir... Və bilirəm ki, qan rəngli sevdalar saralıb tökülməzdən əvvəl qızaran yarpaqların şanını göstərməsinə bənzəyir...

Bu an həyat mənim üçün rəqs edən bir cingənəni xatırladır... Tül pərdəni buraxıram, uçub yerinə qayıdır – quşları düşünürəm, nə yaxşı, sənin də göylərində uçurlar. Başqları anlaması deyə, quş dilində söyləyirlər sənə sevigimi. (Hardasa oxumuşam ki, sevənlər hər dili bilir – çayların, yağışların, küləklərin dilini...)

Pərdənin ucuşu sərinlədir üzümü. Küləkləri  
düşünürəm, sonra dənizləri...

Of... içimdə yenə bir hiss baş qaldırır:  
Görəsən, hansı quş qonub həsrətinə, hansı dalğa  
oxşayıb bədənini, hansı külək öpüb saç  
lärləndən?..

Qısqanlıq hissini ancaq özümə etiraf edə  
bilirəm – zəifliyinin çəmbərinə zireh çəkmək  
insanın mayasına qoyulub...

Stəkandakı çayın soyuğu üzsdür məni.  
Ürəyimə qisılıb qızınmağa çalışıram. Gecənin bir  
aləminə qururam saatımı, - oyanıb sırlı-sehrlə  
bir şeir yazacağam. Yazarkən qulağına bir sirri  
də piçıldayacağam. Deyəcəyəm ki, mən sənin  
qara qutunam...

Özüylə səhbət həm də hiss edənlərlədir...

...✓ *yazısı*

## NƏSİMİ YARADICILIĞINDA DİL VƏ ÜSLÜB TƏFƏKKÜR VASİTƏSİ KİMİ

Məlumdur ki, hər bir dövr, dövlət siyasəti və  
ideologiyası öz tələblərinə uyğun cəmiyyət  
formalaşdırmağa səy göstərir. Problemin həllinə  
kütləvi informasiya vasitələri, radio və televiziya,  
kino və incəsənət işçiləri, jurnalistlər,  
şairlər, yazıçılar, publisistlər, bəstəkarlar və s.  
cəlb edilirlər. Bu ictimaiyyətə daha çox, daha  
geniş və emosional şəkildə təsir etmək imkanı  
yaradır və nəticə qloballaşmanın vacib element  
lərindən sayılır.

Azərbaycan torpaqlarının 20%-i, o cümlədən Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri  
tərəfindən işgal olunduğu bir dövrdə zəngin  
mənəvi xəzinəmizin, eləcə də Azərbaycan dil ta  
rixinin, ədəbiyyatının dərindən öyrənilməsi ol  
duqca vacibdir. Ermənilərin torpaqlarımızla  
bərabər, tariximizə, dilimizə, ədəbiyyatımıza, ta  
rixi abidələrimizə də sahiblik iddiaları öz tarixi  
gerçekliklərimizin hərtərəfli tədqiqinin zəruri  
liyini şərtləndirən amillərdəndir.

Bu il XIV əsr Azərbaycan ədəbiyyatının  
böyük şairi və mütefəkkiri İmadəddin Nəsimi-

nin anadan olmasının 650 illiyi münasibətilə  
ölkə prezidenti cənab **İlham Əliyev** tərəfindən  
2019-cu ilin "Nəsimi İli" elan edilməsi ilə bağlı  
respublikada Nəsimi yaradıcılığına dair elmi  
konfransların, ədəbi görüşlərin keçirilməsinə  
vüsət verilmişdir. Bu fəaliyyət Nəsimi yaradıcı  
liğinin tədqiq olunmamış tərəflərini açmaq,  
onun Azərbaycan xalqına yenidən və bütöv qa  
yıcılığını təmin etmək məqsədi daşıyır.

Böyük və dərin ədəbiyyat hər zaman insan  
la dost olmuş, öz qidasını bütün dövrlərdə in  
sandan almış, onunla yüksəlik tapmışdır. İnsana  
sevgi ədəbiyyat üçün daim diri motiv kimi  
müxtəlif şair və yazıçıların qələmində fərqli is  
tiqamətlər tapmışdır. Hökmədar insan, qurucu  
insan, dağdıcı insan, əməkçi insan, cahil, zalim  
və zülmə uğrayan insanlar ədəbiyyata mövzu ol  
muşlar. İmadəddin Nəsimi tarixən kamil insanı  
yetişdirmək üçün yaşayıb-yaradan və bunun ug  
runda həlak olan şairdir.

İ.Nəsimi hürufilik məktəbinin ən fəal da  
vamçısı olmaqla yanaşı, Azərbaycan ədəbi dili  
nin baçlangıç mərhələsidir, desək, yanılmarıq.  
Nəsimi ilk böyük şairdir ki, Azərbaycan dilində  
olan milli söz və ifadələrini ədəbi dilə gətirmək  
lä, XIV əsr ədəbi dilinin milli zəmin üzərində qu  
rulmasını təmin etmişdir. Nəsimi ərəb, fars dili  
ilə bərabər, doğma ana dilində də mükəmməl  
əsərlər yaratmışdır. Onun poetik yaradıcılığın  
da türk dili ərəb və fars dilləri ilə yanaşı işlən  
miş, hətta bu rəqabət Nəsimi ilə başlamışdır.

Nəsimi və ondan sonra gələn sələfləri sübut  
etdilər ki, türk dili ədəbi səviyyə dilidir və bu  
dildə də yüksək poetik nümunələr yaratmaq  
mümkündür:

*Al ilə ala gözləri aldatdı aldı könlümü,*

*Alini gör nə al edər kimsə işitməz alınə!*

Yaxud:

*Aləmdə bu gün sənciləyin yar kimin var!*

*Gər "var" desən, "yox" deməzəm, "var", kimim var?*

Nəsiminin ən gözəl frazeoloji birləşmələri  
Azərbaycan türk sözündən alınmış söz və ifa  
dələrdir. Onun Azərbaycan dilində yaratdığı  
böyük poeziyanın özülü xəqilik, millilikdir ki,  
bunlar da öz əksini şairin ana dilində Azərbay  
can xalqının əsrlərlə yaratdığı müdrik kəlamlar  
da, sabit ismi və feli söz birləşmələrində, qapalı

cümlə tiplərində, atalar sözü və məsəl məzmunlu poetik misralarında tapır:  
*Yandırırsan könlümü eşqində, məlum oldu kim,  
Ani risvayı-cahan etmək dilərsən, etməgil!*

Nümunədən də göründüyü kimi, Nəsimi sözün həqiqi mənasında milli şairdir, onun poeziyasında külli miqdarda xalq dilində işlənən söz və ifadələr vardır.

Nəsiminin üslubu bədii, dili ərəb, fars, Azərbaycan, məfkurəsi isə başdan-sona türkdür. Bu baxımdan Nəsiminin əsərləri dil tarixi üçün də maraqlıdır. Bu tarix İ.Nəsimi ilə başlayıb, Ş.İ.Xətai yaradıcılığında əsaslandırılan yeni ədəbi üslubun davamı ilə inkişaf edir. Nəsimi bir tərəfdən qədim ədəbiyyatımızdan gələn bədii ifadələrdən istifadə etmiş, o biri tərəfdən də yeni ədəbi dilin xüsusiyyətlərini yaradıb bir araya gətirmiştir. Yəni şifahi dildən istifadə edərək ədəbi dili yeniləşdirmiş və zənginləşdirmiştir.

Nəsiminin əsərlərini bədii obrazlılıq və zəngin frazeoloji birləşmələrin düzgün istifadəsi baxımdan mozaik rənglərlə təsvir edilmiş təbiət lövhəsinə bənzətmək olar. Çünkü frazeoloji birləşmələr sadəcə anlayış deyil, həm də bədii rəngdir:

*Dünyanın mülki-malına meyli-məhəbbət eyləmə,  
Cün gedüsərsən, ey məlik, axırətin sarayına!*

*Surətin vəsfini hər taifədən sordum isə,  
Məninin güzgüsünü surəti-rahman dedilər!*

Təmiz türk dilində olan belə frazeoloji birləşmələr şairin poeziya dilinin milliliyini, xəlqiliyini və bununla da ölməzliyini təmin edir:

*Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,  
Gözlərimdən, sanasan, dəryayı-ümmən ayrılır.*

*...Rəngi-çöhrəm zərd olubdur, qamətim həm cün hilal,  
Ol günəş üzlü həbibim, ləli-xəndən ayrılır*

*...Məhşəri-yövmül-hesab qopdu qiyamət başıma,  
Ey Yusif surətli, məndən piri-Kənan ayrılr.*

Nəsiminin dilində müxtəlif mənalı frazeoloji ismi birləşmələr vardır, bu nümunələrdə **naleyi-**

**zar** (*zar-zar ağlama*), **dəryayı-ümmən** (*açıq dəniz*), **rəngi-cührəm** (*zərd olub* (*çöhrəmin üzümün rəngi saralıb*)), **qamətim hilal** (*qamətim - boyum ay kimi ayılıb*), **günəş üzlü həbibim** (*üzü günəş kimi işiq saçan dostum*), **məhşəri-yovmul-hesab** (*qopdu qiyamət başıma* (*halını axırət günündə qiyamətin qopmasına bənzədir*)), **Yusif surətli, piri-Kənan** (*Yusif peyğəmbərin gözəlliyinə və pir olmasına işarədir ki, yəhudilər ona iman gətirib inanmamışdır*) və s. bu kimi məcazlaşmış söz birləşmələri Nəsimi zəkasının obrazlı vasitələri kimi onun poeziya dilinin imkanlarını nümayiş etdirir:

*Mərifət kəsb eylə, ləbi-lövhə məşğul ol!  
Gör nə surət göstərür hər dəm oyuncu ruzigar!*

\* \* \*

*Aləmdə bu gün əhdi bütün yar ələ girməz...*

Burada isə **oyunçu ruzigar** ismi frazeoloji vahidi həyatın gözlənilməz hadisələr gətirəcəyini; **əhdi-bütün** vahidi isə sadıqliyi bildirir.

Azərbaycan klassik ədəbi dilində bədii obrazların təsviri özünəməxsusdur, bənzərsizdir. Nəsimi yaradıcılığında isə bədii xitablar çox hallarda əvvəldən axıra kimi ən yüksək səviyyədə məcazlaşır. Elə bunun üçün də bu xitabları həyəcansız oxumaq qeyri-mümkündür:

*Canımı yandırdı hicrin, ey Nigarım, hardasan?!  
Gözlərim nuru, iki aləmdə varım, hardasan?!*

*Bağrımı qan eylədi acı fəraigin, gəl, yetiş!  
Ey ləbi vəslət, şərəbi-xoşgūvarım, hardasan?!*

*Səbrimi yəğmaladı şövqün, qərarım qalmadı,  
Ey mənim aramım, ey səbrü-qərərim, hardasan?!*

*Eylədi eşqin məni qalxan məlamət pirinə,  
Ey qası-gözü yelənli şəhriyərim, hardasan?!*

*Ay üzün şəmindən iraq düşmüşəm pərvanətək,  
Yanıram leylü-nəhar, ey nuri-narım, hardasan?!*

*Səndən özgə könlümə yoxdur vəfali yarı-dust,  
Ey cəfəsiz, hüsnü-kamil yadigarım, hardasan?!*



*Yar üçün hər guşədə min div olur düşmən mənə,  
Ey səvadü-əzəmü möhkəm hasarım, hardasan?!*

*Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri,  
Ey şəkər-ləb, yarı-şirin ruzigarım, hardasan?!*

Bədii obrazların bu kimi təsviri Nəsiminin sələfləri Ş.İ. Xətai, M.Füzuli, M.P. Vaqif, (hətta müasirimiz Ə.Vahid, M.Seyidzadə) kimi söz sərraflarının əsərlərinin poetik obrazlar sisteminiň əsasını təşkil etmişdir.

Bildiyimiz kimi, Nəsimi eyni zamanda təbiət şairidir. O, yazı-baharı vəsf edən qəzəllərinə “bahariyyələr”, payızı təsvir edən qəzəllərinə isə “xəzaniyyələr” adı vermişdir. Bu ad altında toplanan qəzəlləri irfani, dini-fəlsəfi əsərlərindən hesab olunur. Şairə görə, bu dünya bir ayna kimi Mütləq Həqiqəti əks etdirir və Xalıq yaratdıqlarından kənardə deyil, hər yerdədir (“*Hər yerdə cü sənsən ayan, adın nədən bica imiş*.”) Odur ki, Nəsimi bahariyyələrindən birində deyir:

*Bahar oldu, gəl, ey dilbər, təmaşə qıl bu gülzərə,  
Buraxdı qönçələr pərdə, bəşarət bülbüli-zarə.*

Dilbər klassik, xüsusilə irfani şeirdə yalnız gözəl və sevgili deyil, eləcə də həmfikirdir. Nəsimi baharda üzə çıxan gözəllikləri dilbəri ilə seyrə çıxan aşiq-arif insan adlandırır, onu üzünü

gözəlliklərdən çevirərək, ibadət və zikrlə məşğul olan zahid obrazı ilə qarşılaşdıraraq təzad yaratmağa nail olur. Şairə görə, yarı (Allahi) xəlvətə çəkilərək – qaranlığa baxıb zikr edərək yox, Allahın yaratdığı əlvan rənglərdə görmək mümkündür:

*Məni mən' etmə, ey zahid, güvənmə zikrə, ey sufi,  
Ki, sən məgrurisən zikrə, mənəm müştaq didarə.*

Qədim yunan filosoflarına görə, gözəlliyə baxmaq savabdır, ona görə ki, yer üzündəki bütün gözəlliklər insanı sevgiyə kökləyir. Gözəllik sevgi yaradır və ancaq sevgi Eşqi oyandırmaq iqtidarına malikdir. Gözəlliklər Allahın “sevgi məktubu”dur. Bu məktub isə ancaq ruhu təmizlənmiş insanlara gəlir.

## Haşiyə

Etiraf etməliyik ki, dünyada və ölkəmizdə, xüsusilə son dövrlərdə islam dini adı altında insanların ağlığını qarışdırılan, fikir və düşüncələrində ziddiyyət yaradan, dünyagörüşünü alt-üst edən xeyli sayda dini cərəyanlar fəaliyyət göstərir. Bu cərəyanların arxasında fanatizm, xurafat və cəhalət yoluxucu xəstəliklər kimi yayılır. Nəsimi əqidəsi olan hürufilik insanı

əsarətdən azadlığa aparan, ağıla, idraka daha çox önem verən yoldur. Nəsimi insanı Allah-laşdırır, Allahı insanlaşdırır. Bu insanın Allah səviyyəsinə ucaldılmasıdır, onun aliliyidir. Allahla insanın vəhdəti – qovuşması cismən və ruhən azad olmanın, mənəvi sərbəstliyin, fikir azadlığının, düşüncə saflığının təminatıdır.

Hürufi iddiasına görə, dinlərin coxluğunu insanların parçalanmasına, müharibələrin yaranmasına səbəb olur. Vahid din altında bütün bəşəriyyətin birləşməsi ideyasını irəli sürən hürufilər eyni zamanda adət-ənənələri, inamı, dini qanunları fərqli olan xalqların, millətlərin eyni fikir və əqidə altında birləşməsi ideyasını irəli sürürdülər. Nəsimi bütün bu ideyaları ilə yanaşı, həm də tolerantdır, onun dini baxışları elə nüfuzedici üslubda, elə təsirli dillə anladılır ki, insan zəkasında, idrakında, təfəkküründə görünməmiş inqilab yaradır.

Məlumdur ki, Azərbaycan müstəqil dünyəvi dövlətdir. Son dövrlərdə ölkəmizdə multikulturalizm şəraitində bütün dinlərə münasibət eynidir və bu, dövlət tərəfindən tənzimlənir. Qanunlar əsasında formalaşdırılan tolerant cəmiyyətin ideya əsasları da məhz ədəbi-tarixi irsimizin tolerant təbiətindən qaynaqlanır. Bu baxımdan, müasir dövrün ictimai proseslərinin fonunda Nəsimi ideyalarının dərindən öyrənilməsinin və düzgün təbliğinin dövlətçiliyimizin ideologiyası formasına çevrilmiş tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasında rolu vardır.

Nəsimi şeirinin dil və üslub xüsusiyyətlərinin genişliyi onun tolerant dünyabaxışının ölçüsü ilə vəhdət təşkil edir. Belə ki, şair dütüncələrini, xüsusilə hürufiliyin əsas prinsiplərini ifadə etməyə çalışır kən, digər tərəfdən də dil və üslub tərzini qorumağa çalışmışdır. Çünkü dil Nəsimi üçün təfəkkürü ortaya qoyan

vasitədir. Nəsimi bütün yaradıcılığında vəzn və ahəngin uyumunu gözləyir. İstifadə etdiyi *vəsf*, *vəsl*, *hüsnün*, *boyun*, *üzün*, *sacın*, *xəttin*, *halın*, *ləbin*, *dilin* və s. Azərbaycan türk sözləri özündən sonra gələn sözlərin ahəngini bəlli edir.

*Surətin xətti-ilahi, ani nadan nə bilür?*

*Divi-məl'unsifət mə'niyi-Qur'an nə bilür?*

(Üzündəki narın tük ilahi bir yazıdır, bunu nadan nə bilir, Lənatlanmış div Quranın mənasını hadnan bilir.)

Göründüyü kimi, altı yüz il öncə yaşayıb-yaratmasına baxmayaraq, Nəsimi müasir ədəbi dilimizdən cüzi fərqlənən bir dildə danışır, öz xələfləri ilə söhbət edir. Bu misralarda kamil insanın gözəlliyinə səcdə etməyənlər, şairin təbirincə, haqq yolundan azmiş div, şeytan və qanmaz heyvanlar adlandırılır. Bununla humanist şair şər qüvvələrin məhv edilməsinə hökm vermir, əksinə, islah, tərbiyə yolu ilə onların özlərini tanımamasına, insan olduqlarının fərqində olmalarına çalışır.

M.Fatih Köksal "Seyyid Nesiminin yayılmanızış şiirleri" kitabında yazır:

"Nəsimini fərqləndirən bir başqa özəlliyi dili ilə əlaqədardır. Dildən istifadə etmə məharəti onda zəka, qavrama və hissiyyatla birləşmiş, türk dilinin bütün imkanlarını dəyərləndirən bir sənətkar dili ortaya çıxmışdır." Bütün təsəvvüf şairlərində "ənəlhəqq" mövzusu işlənmişdir, amma heç kimsə ahəng, ritm və



mənə bütövlüyünü Nəsimi qədər usta bir dillə ifadə edə bilməmişdir:

*Aşıqi-divanəyəm, gəldim, ənəlhəq söylərəm,  
Nar birdir, nur bir, asılıversəm, dar bir...*

Diqqət edək, buradakı “asılıversəm” sözündəki **s** və **m** səsləri sanki adama Həllac Mənsuru xatırladır. (*Bilirik ki, ənəlhəq – “mən allaham” sözü ilk dəfə Şərq dünyasının məşhur sufi şairlərindən olan Həllac Mənsur tərəfindən söylənilib.*) Şairin **nar**, **nur**, **dar** sözlərinin arasına sığdırıldığı “asılıversəm” ifadəsi onu oxucu gözündə Mənsurlaşdırır. Təkcə bu misradakı qrammatik ölçülərin və fonetikanın vəhdəti oxucunu düşündürdüyü qədər də onun ruhunu qidalandırmağa imkan verir:

*Dildar olan etməzmi Nəsimiyə məhəbbət,  
Ey kalbü min-əl kalbi ilə-l kalbi – sebila...  
(qəlbi olan bilməzmi ki qəlbən qəlbə  
yol vardır - ərəbcə)*

Və ya:  
*Yüzün nur-i Hudadır, ya Muhammed,  
Sana canlar fedadur, ya Muhammed.*

*Elif, mim bir yazıldı suretinde,  
Şerif adun “Taha”dur, ya Muhammed.*

*Aduni Ahmed-i Mahmud didi Hak,  
Bir adun Mustafadur, ya Muhammed.*

*Urucun sırrı “sübhane-l-lezi” dur,  
Sana Merve Sefadur, ya Muhammed.  
(sübhane-l-lezi - Quran 17.1. Hər tür qüsür,  
ayib və əskikliklərdən uzaq olan Allah)*

Həmin kitabda 36 tuyuğ (əruzda, xüsusilə rubai formasında yazılmış xalq şeiri üslubunda dördlüklər) yer almışdır. Nəsiminin bütün əsərlərində olduğu kimi, bu tuyuqlarında da arxaikleşmiş bəzi feillər nəzərə alınmazsa, şairin dilində işlənmiş feillərin hamısı həm şəkil, həm də məzmun cəhətdən müasir dilimizdə öz işləkliyini saxlayır.

*Bivəfa dünyadan usandı könül,  
Yox, - dedi, dünyayı yox sandı könül,  
Düşdü eşqin oduna yandı könül,*

*Vəhdətin qəndabinə qandı könül. (Tuyuğ)  
(qəndab- şərbət)*

\* \* \*

*Adımı Hakdan Nəsimi yazərəm,  
Bil bu mənadan ki, siməm, ya zərəm.  
Həm hidayet eylərəm, həm azərəm,  
Həm bütü uşadıcı, həm Azərəm (Tuyuğ)  
(uşadıcı - dağıdıcı. İbrahim peyğəmbər  
bütləri qırıb dağıtdığı üçün Nemrud onu oda  
atmışdı).*

Feillərin Nəsimi dilində işləkliyi, rəngarəngliyi şairin təfəkkürünün dinamizmi ilə bilavasitə bağlıdır. Şairin qəzəllərinin lügət tərkibi hazırlansa, görərik ki, Nəsimi dilində Azərbaycan mənşəli sözlər ərəb və fars mənşəli sözlərdən daha çoxdur və hərəkətlidir.

Tarixi müşahidələrdən məlum olduğu kimi, bəşəriyyətin inkişafı millətlərin mədəni həyatında gözəllik və estetik anlayışların formalaşması ilə ölçülüdür. Gözəl olaraq qəbul edilən nə varsa, həyatın içİNə girmiş, yaradıcılığın bütün sahələrində fikir, hiss, məna və xəyal gücünün ünsürü olaraq şəkil, söz, səs və s. kimi işlənmişdir və onları rəvan dilin, fərqli üslubun təsiri fərqləndirmişdir.

Ədəbiyyat, xüsusilə şeir bir neçə estetik lay üzərində qurulur. Şeir sözlərin anlamı, ölçüsü və yorumunun vəhdəti şəklində ortaya çıxır.

İ.Nəsimi sözə xüsusi dəyər verən və ondan məharətlə istifadə edən sənətkardır. Nəsimi yaradıcılığındaki lirizm də sözün təsir gücünün genişliyi ilə seçilir. Şair “Söz” rədifli qəzəlində dönyanın Allahın “كُلُّ” (Ol!) sözü ilə yaranmasını xatırladaraq, sözün gücü ilə bərabər, onun estetik ifadəsinin vacibliyini də bir daha ortaya qoymuşdur:

*Kafu nundan vücuda gəldi cahan,  
Əgər anlar isən, ayandur söz.*

Qeyd edək ki, bu cür araşdırılarda nümunə gətirilən qəzəllərə Nəsiminin digər qəzəlləri kimi hürufilik etiqadının mövqeyi baxımından deyil, bədii dilin və üslubun milliliyi baxımından yanaşmaq məqsədə uyğundur.